



Leyla Vüqar qızı İSMAYILZADƏ

Müəllim

[leyla.ismayilzada@mdu.edu.az](mailto:leyla.ismayilzada@mdu.edu.az)

tel: 070 512 67 66

#### Ali təhsil statusu:

Səviyyə	Fakültə\iqtisas	Təhsil aldığı yer	Təhsil aldığı illər
Bakalavriat	İnformatika müəllimliyi	Bakı Dövlət Universiteti	2017
Magistratura	İnformatika müəllimliyi	Mingəçevir Dövlət Universiteti	2020

#### Magistrlik dissertasiyasının adı və elmi rəhbəri:

Orta məktəb informatika kursunda kompüterin proqram və aparat təminatının öyrədilməsi məsələləri

Elmi rəhbəri: tex.f.d., dos. Almaz Əliyeva

#### Gördüyü vəzifələr:

Vəzifəsi	İşlədiyi yer	İl
Tyutor	Mingəçevir Dövlət Universiteti, İqtisadiyyat və idarəetmə fakültəsi	2017 - 2020
Müəllim	Mingəçevir Dövlət Universiteti, Riyaziyyat kafedrası	2020 - 2021
Müəllim	Mingəçevir Dövlət Universiteti, İnformasiya texnologiyaları kafedrası	2021 - ....

#### ÇAP OLUNMUŞ ƏSƏRLƏR

##### **B. Beynəlxalq elmi konfranslarda təqdim olunmuş və elmi məqalələr kitabında çap olunmuş məruzələr:**

- B1.** L.V.İsmayilzadə. Universitetdə informasiya təhlükəsizliyinin təminatına dair. "Sahibkarlığın problemləri və inkişaf perspektivləri" mövzusunda Beynəlxalq elmi-praktiki konfransın materialları, Xarkov Milli Avtomobil və Yol Universiteti (Xarkov, Ukrayna), 26 noyabr 2021-ci il, səh. 317-320
- B2.** L.V.İsmayilzadə, V.S.Mustafayev. "İnformatika müəllimliyi" və "Riyaziyyat və informatika müəllimliyi" ixtisasları üzrə ali təhsilli kadr hazırlığında ibtidai siniflərdə informatika dərsləri ilə bağlı mövzuların tədrisinə dair. "Regionlarda ali təhsil: reallıqlar və perspektivlər" adlı Beynəlxalq elmi konfransının materialları, Quba, ADPU-nun Quba filialı, 25-26 noyabr 2021-ci il, səh. 78-82

**B3.** L.V.İsmayılzadə. İbtidai siniflərdə informatika dərslərinin spesifikasiyası. "Davamlı inkişaf strategiyası: global trendlər, milli təcrübələr və yeni hədəflər" mövzusunda Beynəlxalq elmi konfransının materialları (2 cildə). I cild. Mingəçevir, 10-11 dekabr 2021, səh. 440-444

**E. Respublika daxili elmi konfranslarında təqdim olunmuş və elmi kitablarda çap olunmuş məruzələr:**

**E1.** L.V.İsmayılzadə. İnformatika fənninin tədris strukturu. Tələbə və magistrantların AXC-nin 100 illik yubileyinə həsr olunmuş I elmi-nəzəri konfransının materialları. Mingəçevir, 2018, səh. 101-103

**E2.** Tədrisdə informasiya və kommunikasiya texnologiyalarının imkanları. Magistrantların XIX Respublika elmi konfransının materialları. Sumqayıt (SDU), 15-16 may 2019-cu il; səh. 226-227

**E3.** L.V.İsmayılzadə. Təlimdə informasiya və kommunikasiya texnologiyalarından istifadə növləri. Magistrantların "Elm günü"yə həsr olunmuş II elmi-nəzəri konfransının materialları. Mingəçevir, 20 aprel 2020-ci il, səh.64-66

**E4.** L.V.İsmayılzadə. Təhsildə informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin bəzi aspektləri. "Regional İnkişafın təmin olunmasında innovativ tendensiyalar: reallıqlar və müasir çağırışlar" Respublika Elmi Konfransının materialları. Mingəçevir, 2020, səh. 553-555

**E5.** L.V.İsmayılzadə. İnformasiya-kommunikasiya texnologiyaları sahəsində Azərbaycanın inkişafı Heydər Əliyevin adı ilə bağlıdır. "Vətən müharibəsində qazandığımız tarixi zəfər Heydər Əliyev siyasətinin təntənəsidir" mövzusunda elmi-nəzəri konfransın materialları. Mingəçevir, 2021, səh.236-238

**E6.** L.V.İsmayılzadə. Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sektorunun inkişafında Heydər Əliyevin tarixi xidmətləri. "Azərbaycanın inkişaf strategiyasında Heydər Əliyev irsi" mövzusunda multidissiplinar Respublika elmi-praktik konfransının materialları. Bakı, Qərbi Kaspi Univ., 1 may 2021-ci il, səh. 219-222

**E7.** L.V.İsmayılzadə. İbtidai siniflərdə informatikanın tədrisinin bəzi xüsusiyyətləri. "Təhsildə rəqəmsallaşdırma: Elektron təhsil və informasiya cəmiyyəti" mövzusunda onlayn Respublika elmi konfransının materialları. Naxçıvan (NDU), 21 iyun 2021-ci il, səh. 223-226

**E8.** L.V.İsmayılzadə. Nizami Gəncəvinin əsərlərində riyazi fikirlər. "Şərq ədəbiyyatında Nizami Gəncəvi yaradıcılığı" mövzusunda onlayn Respublika elmi konfransının materialları. Naxçıvan (NDU), 29 oktyabr 2021-ci il